



**YASIN QARAYEV**  
*Azərbaycan Respublikasının  
Xalq Artisti, Fərdi President  
təqaütçüsü*

*"Mədəniyyət uşaq kimidir. Həmisi  
şumar və qayğı istəyir: əlinin tu-  
marı, ürəyinin qayğısı azca azalan  
kimi o, hiss edir, küsür, inciyir. Bu-  
nu hamı bilməli və bir an belə yad-  
dan çıxarmamalıdır."*

#### **Heydər Əliyev**

Ne baş verir? Bu "islahat" lar bizi hara aparır? Necə adlandıraq bu "repressiv" `islahatları; ixtisarmı? "Təqaüd oyunu" mu(sənətşünaslıq doktoru, professor İ.Rəhimli) yoxsa soyqırımı?

Bəs islahatların müəllifləri xalqa, tamaşaçıya, incəsənətə, yoxsa yalnız teatra düşmən kəsilənlərdir? Axi sərr deyil ki, bir aktyorun kamilleşmiş bir sənətkara çevriləməsi üçün onilliklər tələb olunur.

Hər sahədə olduğu kimi aktyor da anadan olandan ta ki, institut skamyasında -diplom alandan baş rullar ifaçısına çevriləndək yetişir, püxtələşir, inkişaf edir. Ve bu inkişaf prosesində də onilliklər səhnəde olan -tanınan, stajlı aktyorlardan öyrənir.

Doğrudanlı bir dəstə veteran-aktyorun gedisi ilə bu teatrın çıxarılmasına və bündəcəyə qənaət faktoru üzə çıxacaq?

Dünyanın heç bir teatrında aktyoru, ya rejissoruya yaşının çoxluğuna görə işdən çıxarırlar. Çünkü teatrdə (elcə də həkimlər, müəllimlər, ifaçılarda, rəssamlarda, elmi işçilərdə) əsas meyar istedad və işgüzarlıq qabiliyyətidir.

Hansısa aktyor 30-40 yaşında da teatra yararsız ola bilər. Xaxud əksinə, hansısa aktyor 80-90 yaşında teatr üçün səmərə vere bilər. Bu asılıdır onun istedadının hansı yaşa qədər bəhərə verməsindən. Gəlin unutmayaq ki, yaşlı-lakin yaradıcılığı teatra uğur gətirən aktyorun səsinin səhnədən gəlməsi mənsub olduğu sənət ocağı-

nın illər boyu formalaşan ənənəsinin layiqli davamı deməkdir. Çox-çox təessüflər olsun ki, son illər Azərbaycan aktyorları yaş senzi ilə (65) teatrda uzaqlaşdırılmış olurlar. Bu teatrлara qarşı ağlagəlməz mentiqə siğmayan münasibətdir. Adını da qoyular ki, təqəüdə çıxan aktyor gəlib müqavilə ilə oynaya bilər. Belə düşünənlər unudurlar ki, aktyorun teatrın ştatında olmasına baliğin sudan çıxarılib yarısına qədər su tökülmüş çəlləkdə yaşamağa məhkum edilməsinə bənzəyir. Yaddaşı zəif olanlara son nəfəsinədək səhnədə çalışmış məşhur sənət fədailərinin özür yaşlarını xatırlatmaq isteyirəm:

**İsmayıł Osmanlı-76 yaş;  
Füruzə Əlixanova-77;  
Əkbər Dadaşbəyov-78;  
Sədayə Mustafayeva-78;  
Rəmziyyə Veysova-79;  
Roza Sərxanova-83;  
Eyyub Haqverdiyev-85 yaş;  
Sofiya Hüseynova-89;  
Elməddin Abbasov-92;**

...Teatri uğursuz işlərdən, yaşadıqları acınlacaq böhranlardan "Təqaüd oyunu" ilə çıxarmaq mümkün deyil. İlk növbədə teatr sənətinə cavabdeh məmurların səhne sənətinə yaradıcı münasibətini kökündən dəyişmək lazımdır."(İlham Rehimli)

Yuxarıdakı "ağsaqqallar" siyahısını uzatmaq da olar; məsələn:

**Vladimir Etuş-96;  
Rejissor Mark Zaxarov-85;  
Valentin Qaft-83;  
Aleksandr Şirvind-83;  
Sergey Yurskiy-84.**

Bir təsiredici məqamı qeyd edim: Moskvanın Lenkom teatrının mərhum aktyoru (2018-ci ildə dünyasını dəyişdi-Y.Q.) 13 il əvvəl qəza nəticəsində əlil arabasına məhkum olduğundan nəinki sehnəyə çıxmışdan-həttə yeri-məkden də məhrum olmuşdu. Buna baxmayaraq teatr rəhberliyi onu teatrın ştatında saxlamaqla hər ay əmək haqqı alması qayğısına qaldılar. N.Karaçintsev ömrünün sonuna əlil arabasında yalnız teatr mövsümünü açılışında iştirak edirdi...

#### **İstərdim ömrümün 45 ili keçən bu teatr barəsində məlumat verim:**

Öncə bu sənətin incəliklərini dərin-dən qavrayan, ona yüksək qiymət verməklə səhnə istedadına hər kəsin malik olmadığını ərz edən dahi şəxsiyyətin söylədiyi fikirləri Size çatdırım: "Əfəndilər, bilin ki, hər biriniz nazir, millət vəkili, hətta cəmhur başşanı ola bilirsiniz. Gəlin həyatını bu müqəddəs işə qurban vermiş bu insanları sevək!" (Mustafa Kamal Atatürk).

Sevmək nədir? Ey bize məsuliyyəti çox, məvacivi az olan sənəti miras gobyub gedən ustalar. Təməlini qoyduğunuz teatrın 90 illik yubileyi oldu. Ruhlarıñın doğma sənət ocağının ehətəsində-səhnədə, grim otaxlarında dolaşır. Lakin unudulmuş şəkilləriniz doğma sənət ocağının soyux divarlarında da yoxdur.

Allah Sizə rehmət eləsin ruhunuzda şad olsun!

Gənc Tamaşaçılar Teatrının kollektivi demək olar ki, həmişə bir ailə kimi çalışıb və burada istilik, sevgi hökm sürüb. Bu teatra gelişimin ilk günlərdən həmin o sevginin istisini hiss etdim: ister rəhbərlik, istərsə də yaşlı nəslin nümayəndələri olan aktyor və rejissorlardan özüme qarşı hörmət və gözəl münasibət gördüm.

#### **Ulduz xanım və uşaqların sevimlisi "Xoruz baba" barədə ayrıca...**

Rəhmətlik Ulduz xanım Əliyeva (baş rejissor-Y.Q.) indiki Sankt-Peterburqda təhsil almış ilk qadın rejissorlardan idi. Bu gözəl insanı daima xatırlayır, Allahdan ona rəhmət diləyirik. Teatrın kollektivinin üzvləri içərisində kimin əynində nimdaş geyim görürdüsə min-bir bəhanə ilə (ad günü və ya obrası layiqincə yaratması münasibəti-lə) adama zənbillərə geyim alır, hər kəsin dərdində şərik olurdu. Xalq artisti Lətifə Əliyevanın çətin vəziyyətini nəzərə alıb "qapılar döymüş" ona Füzuli meydanından yuxarıda yerləşən Zərgərpalan küçəsi yaxınlığında mənzil verdire bilmişdi. Xanım rejissor bu köməyini aktrisa Zərnisan Fətəliyevadan və Sona Babayevadan da əsirgəməmişdi. Axi həqiqətən də, teatrın kollek-

tiv məhz bele insanların hesabına ailəye çevrilir, söz-söhbət yarananda da "ailə" daxilində həll olunur.

"Xoruz baba"-yeni Hüseynağa Sadıqovsa başqa aləm idi: yaxşı xatirim-dədir: bu insan sanki problem həll etmək üçün yaranmışdı: bir dəfə o, istedadlı bir rejissorun (mərhum Ələkber Kazimovski) əsgəri xidmətə yollanmasının onun gələcək yaradıcılıq yolunda bir boşluq yaradacağından ehtiyat edib məsələnin "otsroqka"-yeni müvəqqəti olaraq əsgəri xidmətdən yayanma yolu ilə həllinə nail olmuşdu. Və təbii ki, enerjili və istedadlı gənc məqamında istedadını üzə çıxaran-dan və püxtələşəndən sonra vətənə əsgəri borcunu verməyə yollandı. (Qeyd edim ki, bu güzəşt tələbə olarkən (institutun rektoru, rəhmətlik Rabib Hüseynovun köməyilə) mənə də şamil olmuşdum)

Humanizm və insana fərdi yanaşma prinsipləri barədə danışarkən mərhum direktör Məmməd Mərdanovun (xalq artisti Mustafa Mərdanovun oğlu-Y.Q.) adını çəkməye bilmərəm: qastrol səfərləri zamanı aktyorların normal qidalanmasının qayğısına qalır, müxtəlif yollarla-bəzən şəxsi vesaiti hesabına onların maliyyə vəziyyətinin yaxşılaşmasına yardımçı olurdu. Gənc Tamaşaçılar Teatrının tarixinə nəzər salan-də görürsən ki, burada nəinki direktör-lətətə teatrın təməlini qoyanlar: Məmmədağa Dadaşov, Susanna Məcidova, Süleyman Ələsgərov, Kərim Həsənov, Hüseynaga Sadıqov kimi korifeylər də biz gənclərə ezzizləri kimi yanaşırıdlar. Həmin insanların səs ucaltmaq, göstəriş vermək, tənbeh etmək haqqı vardi. Amma bu onların ağılna belə gəlmirdi. Çünkü onlar əsil insan-əsil sənət fədailəri-sənət aşiqləri idilər: təkəbbürdən uzaq, sənət yolunda-əsil istedad yolunda hər bir şey etməyə hazır olan sənət aşıqları.

Azərbaycan xalqının görkəmli yazıçısı, dramaturq Ə.Haqverdiyevin dediyi kimi: "Dünyada insaniyyətə, millətə və mədəniyyətə ən böyük xidmətlərdən biri artistlikdir. Artist üzünü unlayıb, acı həqiqətləri sənətin şəkəri ilə şirinləşdirib camaata yedirid. Bu cəhətdən artistliyin yolları nə qədər ağır və tikanlı olsa da, qiy-mətlidir; çünki nəticəsi parlaqdır".

Sirr deyildir ki, ümummilli liderimiz mərhum H.Əliyev cənabları incəsənətə, teatra və teatr xadimlarına bağlı bir insan idi. O, hələ Naxçıvanda orta təhsil alarken sinif yoldaşı olan gələcəyin xalq artisti Zəroş Həmzəyevanın gələcək həyat yoldaşı Miribrəhim Həmzəyevin dram dərnəyində, sonralar-Bakıda keçən tələbəlik illərində isə müxtəlif dram dərnəklərində məşğul olurdı. Onun sözlərile desək: "Şərqdə ilk teatr olan Azərbaycan teatrı maarifçilik və azadlıq ideyalarının carisini naçırıldı, köhnə dünyani dağıdıb alt-üst etməkdə mühüm rol oynadı..."

1978-ci ildə Heydər Əliyev əfsanəvi səhər meri Əliş Lemberanskiyə yeni teatr binasının tikilməsi baradə tapşırıq verdi. (memarlar Sənan Salamzadə və Rəhim Feyzullayev) və 1988-ci ildə teatrın binası istefadəyə verildi.

Yəqin ki, bu sənət ocağının sözün əsil mənasında təməlini qoyan sənətkarların ruhu məni bağışlayar: təvəzük karlıdan uzaq da olsa qeyd edim ki, hazırlı binanın sözün əsil mənasında özülü qoyulanda biz üç aktyor-mən, Azər Mirzəyev və Gülşən xanım Qurbonova müvəqqəti quraşdırılmış taxta duracaqda dayanıb minnədarlıq çıxışımızı etmişdik.

Doğma Teatrımızın 90 illik yubileyi günləri də yetişdi. Yola saldığımız 2018-ci ilin son ayında 90 illik yubileyini qeyd edən Gənc Tamaşaçılar Teatrı buna hazırlaşmaqla kifayətlən-mədən, teatrın təməlini qoymuş, artıq dünyasını dəyişmiş korifey sənətkarlarla ciyin-ciyinə çalışıb, tamaşaçı sevgisi qazanmış aktyorlar da daxil olmaqla bir sira veterana yubiley "hədiyyə"si etməklə "Yaxşı yol" arzuladı. (necə məsləhətdir)... Bu "hədiyyə", o qədər yerine düşdü ki, aktyorlar rəhbərliyə təşəkkür etməyi belə unutdular...

#### **5 min manatlıq ABSURD**

Az qala unutmuşdum: xanım-direktor ərz edir ki, "yaşı keçmiş" aktyorların işləməsinin hər il ona 5 min manat cərimə hesabına başa gələcək. Əlbəttə, biz hüquqşunas deyilik, amma bu mətləbi "Tarixi-nadir" i yarıya kimi oxuyanlardan xəbər alanda məlum oldu ki, belə bir qərar yoxdur.

79 yaşlı Xalq Artisti, Fərdi Prezident təqayütçüsü, Şöhrət ordenli Cənnət Səlimova GTT rəhbərliyinin yaşı aktorlarla bağlı gərarına nərazılığını bildirib.

"Böyük ədaletsizlikdir. Dramaturgiya təkcə gənclər üçün yazılmır. Orada ata, ana, nənə və babalar iştirak edir. Mən başa düşə bilmirəm ki, bəs bu yaşlı rollarını kim oynayacaq? Qocaları qovub truppen gənclərə doldurmaq düşünülməmiş qərardır.

**Gənc Tamaşaçılar Teatrının 56 illik "sakini":**

**Sona xanım Babayeva:** "Heç bir fəxri adıvm yoxdur. 56 ildir ki, bu teatrın işçisiyəm. Sakini də deyə bilərəm: çünki evim yoxdur: kirayedə qalıram. Bu sənətə hələ uşaq evində yaşadığım çağlardan vurğunam.

60-ci illərdən taleyimi GTT ilə bağlamışam. Amma bu gün bəlli olur ki, mədəniyyətə həsr etdiyim ömrümən bu çağında teatra lazım deyiləm. Nə deyim? Qarşımıza 1 vərəq kağız, 1 vərəq də "nümənə" qoyular ki, ərizə yazın... Bu yaş senzini, belə başa düşdüm ki, yalnız bizim teatra "aiiddir".

Teatr aktyorun evidir və aktyoru teatrın çıxarmaq onu öz evində qovmaq kimi bir şeydir. Axi hələ qolunda qüvvət, ürəyində sənət eşqi, "canında su" olan aktyorları mənəvi cəhətdən öldürmək kimə lazımdır? Direktora, Mədəniyyət nazirliyinə, xalqa, yoxsa Maliyyə Nazirliyinə? Bəlkə bündəcəyə külli miqdarda ziyan vuran da bizi?

Sözümüz yənə də Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyev cənablarının yaddaşlarda iz buraxmış sözləri ilə davam etdirirəm:

**"Teatr və incəsənət sahəsində çalışanlar çox fədakar insanlardır. Səhnədə onlara baxanda çox qayğısız, xoşbəxt insan kimi görünürər, həmişə şəndirir. Ancaq onların həyatının səhnə arxasında necə olmaşı çoxları bilmir, heç təsəvvürlərinə də gətirmir. Mən bunları biliyəm. Ona görə də incəsənət adamlarını cəmiyyətdə çox yüksək tuturam..." (Heydər Əliyev).**

HARA GEDİRİK? Yenə də anlıram: məmurlar bu istedadlı və təcrübəli insanlara mənəvi zərbə vurmaqla nə qazanırlar? Teatra olan bu münasibəti tərbiyemiz uşaqlara nə cür təqdim edib-bu "sağollaşma"nın nə cür "malalayaq"?

Milli-mənəvi dəyərlərimizi və konkret olaraq Gənc Tamaşaçılar teatrının səhnəsini kim və niyə çökdürür sualına hansı cavab var?

Budur əsas məsələ...